

“Xocalıları yaşadan Xocalıya qayıtmaq ümidiidir”

Şahmar Usubov: "Dövlətimizdən, xalqımızdan, ölkə rəhbərliyindən aldığımız güc bizdə inam yaradır ki, doğma torpaqlarımıza mütləq qayıdacağıq"

1991-94-cü illərdə Dağlıq Qarabağ bölgəsi uğrunda gedən müharibə nəticəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ və ətraf 7 inzibati rayonu işgal edib, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu müharibə zamanı Ermənistan silahlı birləşmələri 366-ci rus motoatıcı alayının köməkliyi ilə XX əsrin en qanlı faciəsini Xocalı şəhərində törədiblər. Xocalı soyqırımı mövzusunda "Kaspi"nin bu dəfəki müsahibi Xocalıda dünyaya gəlib böyükən, elə bu yaşayış məntəqəsində müxtəlif vəzifələrde çalışan, hazırda isə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı olan Şahmar Usubovdur.

- **Şahmar müəllim, bu il Xocalı soyqırımının törədilməsindən 25 il ötür. Hər il xalqımız o məşum gecəni xatırlayı, qanlı faciə zamanı şəhid olanların ruhunu ehtiramla yad edir. Soyqırımı ərefəsində Xocalıda və ətraf ərazilərdə cərəyan edən hadisələri Siz necə xatırlayısınız?**

- Ötən əsrlər boyunca ermənilərin daim Azərbaycan ərazilərinə torpaq iddiaları olub. Azərbaycanın yerində olmayan rəhbərlərinin bacarıqsızlığı, çar Rusiyasına, sonradan isə SSRİ-nin mərkəzi sayılan Moskvaya təpki göstərmək bacarığında olmamaları sebəbindən tarixi torpaqlarımızı hissə-hissə düşmənə bəxş ediblər. Zaman-zaman istekləri nail olmuş ermənilər XX əsrin sonlarında SSRİ-nin süqutunun baş verdiyi bir vaxtda ve Azərbaycan dövlətçiliyinin qorunmasına rəhbərliyin zeif olduğu anda yeniden ərazi iddiaları ilə çıxış etməyə başladılar. Bunu arda isə Azərbaycan torpaqlarının işgal edilməsi prosesi başlandı. Bəndən qonşularımız öz havadarlarına arxalanaraq, azərbaycanlıların gözünü qırmaqdan ötrü silsile soyqırımlar töretdikdən de çəkinmirdilər. Xocalıdan önce belə soyqırımlar Meşəlidə, Kərkicahanda, Qaradağlıda baş verdi. O zamanki siyasi rəhbərliyin təcrübəsizliyi, cəsərətsizliyi, xalqın taleyi düşüne bilməməsi ucbatından ermənilərin töretdiyi soyqırımları Xocalıda öz kulminasiya nöqtəsinə çatdı. Çox təessüflər olsun ki, həmin vaxtlar bütün ətraf yaşayış məntəqələrindən təcrid olunan, yalnız hava nəqliyyatı yoluğun ümidi dənənamən Xocalıya, bu şəhərin özünü müdafiəsinə mərkəzdən yardım edən olmadı. Mehəz bu laqeydlik üzündən Ermənistan silahlı qüvvələri 366-ci rus motoatıcı alayının yardımını ilə Xocalıya hərtərefli hücumu keçidilər, dinc, əliyalın mülki əhaliyə divan tuttdular. Xocalı sakinləri həmin vaxt olduqca dəhşətli anlar yaşadı. Biz xocalılar hər zaman torpağına, xalqına, elinə-obasına bağlı insanlar olmuşuq. O dövrde de xocalılar vətənini, torpağını qoynub kiminse diqtəsi ilə öz dədə-baba yurdundan çıxmağı özlerine ar sayıblar. O zaman görendə ki bize mərkəzdən, ölkə rəhbərliyindən heç bir kömək yoxdur, biz xocalılar torpağımızı qoyub qaçmaqdansa, torpaq uğrunda olməyi üstünlüdü. Təpədən dırnağa qədər silahlanmış, yüzlər hərbi texnikanın, tankın, topun qarşısında Xocalı sona qədər düşmənə layiqli müqavimət göstərməyi bacardı. Xocalının müdafiəsi zamanı həlak olan iğid oğul-



qızlarımız, milli qəhrəmanlarımız var. Erməni güləsine tuş gelən körpələr, qadınlar, qocalar da var. Bu gün de biz fəxrə deyirik ki, Xocalı olaraq döyümişsük, torpaq uğrunda qan tökmüşük. 366-ci alay ilə erməni silahlı birləşmələrinin müqayisələnməz dərəcədə hərbi üstünlüyü səbəbindən işğala, soyqırımına, qanlı faciəye məruz qalmışq. Ancaq indi dövlətimizdən, ölkə rəhbərliyindən aldığımız güc bizi inam verir ki, doğma torpaqlarımıza mütləq qayıdacağıq. Bu gün Cocuq Mərcanlıya olan qayıdış yaxın gələcəkdə Xocalıya doğru da istiqamətlənəcək. Bax hemin vaxt biz sosial layihələrimizi, quruculuq və abadlıq işlərimizi Xocalıda da davam etdirəcəyik.

- **Sizcə, Xocalı soyqırımının törədilməsində, xüsusən də mülki əhaliyə divan tutulmasında Ermənistanın başlıca məqsədi nə idi?**

- Bu suali cavablandırmaq üçün bir məlumatı diqqətinizə çatdırmaq istərdim. Faciənin təşkilatçılarından və bilavasitə iştirakçılarından biri, hazırda Ermənistanın prezidenti olan Serj Sarkisyan özü əməllerindən indi fəxrə danişir. O, xarici mediya müsahibəsində bildirir ki, azərbaycanlılar bizim dinc əhaliyə el qaldıracağımızı gözləmirdilər, amma bizim Xocalıda mülki əhaliyə qarşı etdiklərimizi gördülər və nəyə qadir olduğumuzu bildilər. Bu etirafları Ermenistan adlı oyuncaq dövlətin prezidenti bu gün heç kimdən çəkinmədən dile getirir, lovğalanır. Budur erməni xisleti, erməni siyaseti, ermənilərin dövlətçilik qurmaq iddiaları və ən nəhayət, Xocalıdakı qətləmən törədilməsində başlıca məqsəd. Bu soyqırımının törədilməsində Ermənistanın indiki siyasi rəhbərliyi, eləcə də sabiq president Robert Koçəryan, sabiq müdafiə naziri Seyran Ohanyan və başqaları şəxsən iştirak ediblər. Çox təessüflər olsun ki, beynəlxalq aləm, o cümlədən Dağlıq Qarabağ münacişinin sühl yolu ilə həllinə mesul olan həmsədr dövlətlər, böyük güclər bu həqiqətləri bilsələr də, buna seyrçi qalırlar. Ümumiyyətlə, ermənilər həmişə törədəcəkləri cinayətlərdən əvvəl öz məkrili planlarını hazırlayırlar. Onlar Xocalı soyqırımı töretdəməşdən qabaq Sumqayıt şousunu hazırladılar. Sumqayıtdakı şounu SSRİ-nin Dövlət Tehlükəsizliyi Komitəsi ilə birgə həyata keçirdilər. Sumqayıtda guya yüzlər erməninin "oldürülməsi" dünya miqyasında yayaraq, özlerinə geləcəkde bərəet qazandırmaq və onun "qisasını almaq" adı altında silsilə faciə-

lər həyata keçirdilər. Onlar girdiyi oyularla özərini yazıq, əzilmiş, sahibsiz bir xristian ümməti kimi təqdim edirdilər. Xristian ölkələrin tərəfini saxlayan beynəlxalq təşkilatlar da əsl gerçəklidən xəbersiz halda Azərbaycana müəyyən teziyələr etdilər. Bu baş verenlərin bir səbəbi de Azərbaycanı kölə kimi öz müstəqiliyindən vaz keçirməyə məcbur etmək idi. Digər tərəfdən isə ermənilər həmin məsələləri öz niyyətləri üçün istifadə etmək məqsədi güdürdülər. Mənfur qonşularımız Qəribi Azərbaycandakı soydaşlarımızı öz dədə-baba yurdlarından qovub çıxardıqdan sonra Azərbaycanın daxilində yaşayışan ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsini istəyirdilər. Ona görə de Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı soyqırımlar törədir və Azərbaycan ərazisində yaşayan ermənilərin qorunmasını tələb edirdilər. Buna görə de Sumqayıt hadisələrinin törədilməsini Xocalı soyqırımının həyata keçirilməsinə planının ilk başlanğıcı sayımaq olar. Beləliklə, dünyaya özərini məzələm, əzilmiş xalq kimi göstərən ermənilər Xocalıdakı vəhşiliklərə öz mənfur xisətlərini aşkar etdilər. Üstəlik, həyəzcsinə Xocalıda öldürülən insanları azərbaycanlılarının erməniləri öldürməsi yalanı ilə ilkin olaraq dünya mətbuatına yayıldırlar. Çünkü plana əsasən, düşmənlər xarici mətbuatda işləyən yüzlərə ermenini və ermənipərəst jurnalistləri Dağlıq Qarabağa cəlb etmişdilər. Soyqırımı səhərisi törətdikləri faciəni çəkərək, guya azərbaycanlıların ermənilərə qarşı etdiyi hərəkət kimi, Sumqayıt hadisələrinin davamı kimi yayırdılar. Ancaq fakt faktlığından qalırdı. Sonradan bu məsələnin üstündə Azərbaycan Respublikası işlədi, xarici media, beynəlxalq təşkilatlar Xocalı müsibətinə şəhid kimi cəlb olundu. Lakin əfsus ki, o dövrde həqiqət ortaya çıxsa da, soyqırımı dünya dövlətlərinə təcdirinqə bir qədər vaxt tələb etdi. Azərbaycan bir neçə ilən sonra bu naıl ola bildi.

- **Hazırda Xocalı sakinlərinin aqibəti nə yerdədir, onlar Azərbaycanın hansı ərazilərində məskunlaşıblar, vəziyyətleri necədir?**

- Xocalı əhalisi soyqırıma məruz qaldı. Xocalılar öz doğma yurdlarından didərgin düşəndən sonra respublikanın əlliyyədək rayonuna səpələndilər. Sonra isə əhali müəyyən yerlərdə toplaşdı. Əthalinin bir hissəsi Bakı şəhərində, qalan hissəsi de Qarabağa yaxın ərazilərdə müvəqqəti məskunlaşıb. Xocalı dərdi ağır dərddir.

Əsirlikdən azad olunan yüzlərlə insan sonradan dünyasını dəyişdi. Faciəni görəmiş, faciəni yaşamış, itki vermiş anaların gözləri illərə ağlamaqdan tutulub. 150 nəfər itkin düşmüş insanın intizarından, onların öldü-qaldırsından məlumat ala bilməyen yaxınlarının gözləri ağlamaqdan tutulub. Bu gün de xocalılar 25 il bundan önce Xocalıda töredilmiş soyqırımının acısını, kədərini yaşayırlar. Faciə o zaman insanlar üçün yüngüləşir ki, başqaları ile bölüşürsən. Yaxınlarınla, qohumlarınlı, dövlətinle, dövlətçiliyinle, milletle dərđini bölüşürsən. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, Xocalı soyqırımına qiymət vermesi, Prezidentimiz İlham Əliyevin bu siyaseti uğurla davam etdirməsi, Xocalı soyqırımının 2010-cu ildən başlayaraq dünya seviyyəsində qeyd olunması və dünyada tanıtılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işlər insanlara bir növ təselli dir, onların yaşamaq ümidi daha da artırır. Biz xocalılar inanırıq ki, tökülen qanlarımızın qisasını mütləq alacağıq, doğma yurd-yuvamıza qayıdacağıq, şəhərimizi, qəbiristanlıqlarımızı yeniden berpa edəcəyik. İtkin düşmüş, şəhid olmuş insanların qəhrəmanlıq abidəsinə Xocalıda ucaldaçağıq. Xocalıları yaşadan Xocalıya qayıtmaq ümidiidir. Xocalıya qayıtdıdan, orada müəyyən abadlıq işləri apardıqdan sonra şəhidlərimizin ruhu şad olacaq. Biz xocalılar bu ümidi yaşayıraq və inanırıq ki, ölkə başçıının rəhbərliyi ilə tezliklə torpağımıza qayıdacağıq.

- **Bir qədər əvvəl Siz Xocalı soyqırımının dünyaya tanıtılmasına toxundunuz. Elə sonuncu sualı da bununla əlaqədardır. Bu soyqırımının beynəlxalq aləmdə tanıtılması və lazımi hüquqi-siyasi qiymət alması üçün görülən işləri necə dəyərləndirirsiniz?**

- Xocalı soyqırımı tek xocalıların dərdi deyil. Bu, ümumxalq dərdidir. Bu dərdin dünya ictimaliyətində, beynəlxalq təşkilatlarca tətbiq olunduğu yönündə dövlətimiz çox böyük işlər həyata keçirib. 2011-ci ildən başlanan "Xocalıya ədalet" kampaniyasına demək olar ki, her kəs qoşulub. Əvvəller respublika daxilində gedən təbligat kampaniyası indi dünyanın bir çox ölkələrində davam etdirilir. Beynəlxalq təşkilatlarda soyqırımı günü və şəhidlərimizin ruhu anılır. Eyni zamanda, 68 məsələn dövlətinin parlamentində və İsləm Əməkdaşlıq Təşkilatında soyqırımı günü yada salınır. Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 24 yanvar 2017-ci il tarixli Sərəncam imzalanıb. Bu Sərəncama əsasən, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev de Xocalı soyqırımının 25-ci ildönümünün qeyd edilməsi ilə bağlı hazırlanmış tədbirlər planını təsdiq edib. Tədbirlər planında bütün orqanlara Xocalı soyqırımının keçirilməsi üçün məsuliyyətleri eks olunub. Bütün nazirlər, xaricdəki diaspor və digər qurumlara tapşırıqlar verilib. Tədbirlər planına əsasən, bütün şəhər və rayonlarımızda olduğu kimi, Xocalı rayonunda da silsilə tədbirlər keçirilir. Şəhid ailələri ziyarət edilir, erməni əsirliyində olmuş, yaxınları itkin düşmüş insanlarla səhəbətlər aparılır. Soyqırımına məruz qalmış hər bir sakine mənəvi dəstək olur. Xaricdəki səfirliklərimiz, diaspor təşkilatlarımız, türk qardaşlarımıza birgə soyqırımının dünyada tanıdlaması istiqamətində mühüm təbligat işləri aparırlar. İləbil Xocalı soyqırımı, təcavüzkar Ermənistanın vəhşilikləri dünyada daha çox tanıdır. Artıq 11 dövlət və ABŞ-in 21 ştatı Xocalı soyqırımını tanıır və ermənilərin törediyi vəhşilikləri qınayır. Xocalı rayon İcra Hakimiyyəti de soyqırıma məruz qalmış rayon kimi öz üzərinə düşən məsuliyyəti çox yaxşı dərk edir. Ai-diyyatlı təşkilatlarla əlaqə saxlanılır. Xaricdəki tədbirlərin ölkəmizdəki səfirliklərinin nümayəndələrinin xocalıların məskunlaşığı qəsəbələrə sefəri zamanı rayonumuzun tarixi, Xocalı soyqırımının acı nəticələri haqqında məlumatlar verilir. Ümum götürsek, dövlətimiz Xocalı soyqırımının tanıdlaması məqsədilə siyasi xəttini çıxdan formalaşdırır və uğurla inkişaf etdirir. Məqsədimiz Xocalı soyqırımına bütün dünya ictimaliyətinin rəyini almaq və bu soyqırımı töredən vəhşilərin cəzalandırmasına nail olmaqdır.

Rufik İSMAYILOV